

“Lifftəmir” İstehsalat Birliyi

Bakı Şəhər İcra Hakimiyyətinin xidmət dairəsində olan dövlət yaşayış fonduna aid binalarında quraşdırılmış liftlərin texniki istismarı, bu binaların balans sahibi olan mənzil-kommunal təsərrüfatı təşkilatları, onların texniki xidməti və təmiri isə müqavilə şərtləri əsasında, bu sahədə ixtisaslaşdırılmış “Lifftəmir” İstehsalat Birliyi tərəfindən həyata keçirilir.

Yaşayış binalarında quraşdırılmış lift avadanlığı binadaxili mühəndis qurğularına aid edildiyindən, tikinti normalarına uyğun olaraq binanın ümumi balansına daxildir. Bu liftlərin texniki istismarı və xidmətinin təşkili bilavasitə olaraq binanın balans sahibi olan dövlət mənzil istismar təşkilatları tərəfindən təmin edilir.

Dövlət və ictimai mənzil fondu evlərindən fərqli olaraq, yüksək mərtəbəli kooperativ binalarda quraşdırılmış liftlər mənzil-tikinti kooperativlərinin (MTK) ümumi mülkiyyətində olduğundan onların texniki xidmətinin təşkili və təmiri bilavasitə olaraq kooperativ üzvlərinin hesabına təmin edilir.

Bakı şəhərində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq onların mənzil-kommunal xidmətlərinə olan tələbatının günün tələbləri səviyyəsinə gətirilməsi üçün 1967-ci ildə Bakı şəhərində mövcud olan yüksək mərtəbəli binalarda quraşdırılmış sərnişin liftlərinin ixtisaslaşdırılmış texniki xidmətinin, cari və əsaslı təmirinin kompleks təşkili üçün, Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 dekabr 1966-cı il tarixli 09/13736 nömrəli göstərişinə əsasən Bakı şəhər Xalq Deputatları Sovetinin İcraə Komitəsinin 03.02.1967-ci il tarixli 59/2794 nömrəli qərarı ilə, ilk dəfə olaraq Bakı şəhərində təsərrüfat hesablı lift sahəsi yaradılmışdır.

Mənzil tikintisinin geniş vüsət aldığı bir şəraitdə liftlə təchiz olunmuş yüksək mərtəbəli yaşayış binalarının sayının durmadan artımı və orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə tələbatını nəzərə alaraq, binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının, xüsusi Bakı şəhərində daha çoxluq təşkil etdiyini nəzərə alaraq, “Lifftəmir”İstehsalat Birliyi yaradılmışdır. 19.06.2017-ci il tarixli 274 nömrəli Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur vahididir.

LİFTƏMİR İSTEHSALAT BİRLİYİNİN STRUKTURU:

- **Birliyin aparatı**

Nö	Soyadı, adı, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1	Ələkbərov Xalid Tağı oğlu	baş direktor	493-25-41
2	Hüseynov Mehdi Sabit oğlu	baş mühəndis	595-39-16
3	Hüseynov Şahin Əziz oğlu	baş direktorun müavini	373-25-58
4	Hətəmov Əkrəm Süleyman oğlu	Baş direktorun müavini	373-25-58
5	Aslanova Kəmalə Kamal qızı	baş mühasib	594-65-94

- **“Funikulyor” İstismar Sahəsi**

Nö	Soyadı, adı, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1	İsmayılov Tofiq İsmayıl oğlu	rəis	497-62-68
2	Vəlişov Kamal Yolçu oğlu	baş mexanik	497-62-68

- **“Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsi**

Nö	Soyadı, adı, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1	Qasimov Taryel Vahab oğlu	rəis	449-37-74
2	Məmmədov Şahin Nadir oğlu	baş mühəndis	-

- **“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsi**

Nö	Soyadı, adı, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1	Aslanov Üzeyir Şüeyib oğlu	rəis	428-10-75
2	Şahverdiyev Nuşirəvan Rəhim oğlu	baş mühəndis	428-16-43

- **“Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsi**

Nö	Soyadı, adı, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1	Nəbiyev Dadaş Nizami oğlu	rəis	379-08-22
2	Əliyev Fərhad Əli oğlu	baş mühəndis	379-11-74

- **“Bakimənziavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsi**

Nö	Soyadı, adı, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1	Hüseynov İlham İsmayıl oğlu	rəis	434-92-22
2	Quliyev Füzuli Fikrət oğlu	baş mühəndis	-

- “Temp” Dövlət Müəssisəsi

Nö	Soyadı, adı, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1	Əliyev Cilovxan Mansur oğlu	rəis	376-56-40
2	Vəliyev Həmzə Məmməd oğlu	baş mühəndis	422-10-94